


Azerbaycan Respublikasının Prezidenti yanında
Kültüri İnforsasiya Vəzifələrinin İştirakçıları
Dövlət İstibləti Fəndi

KIVDF

Layihənin istiqaməti:
“İctimai və dövlət məraqlarının müdafiəsi”

II YAZI

İster təbiətin, istərsə də insanın yaratdıqları olsun - Zaman külə, ya da daşa döndərir. Amma Zamanın Tarixə çevrildiyi sivilizasiya həyatında Əbədiyyətin gələcəyə gərək olan dərin izlərini yaşıtmaya mümkündür. Bunu da yaşada bilməyən, bəşəriyyətin sivilizasiya həyatının faktı kimi yalnız Tarixin Xarabaliqları qalır yer üzündə. Bu Tarixin ağrları Yeni Çağın insanına özünü danışır:

Düşüb qalib kül gül üstdə,
gömülübdü diş dən üstdə,
daş qalanıb, ot göyərib,
kol-kos qalıb dünən üstdə...
Yer altında neçə hökmün
hoqqaları, hikkələri...

Böyük tarixi sırrını yüzilliklərin mamıri örtmüs gözdağı - Ölü Şəherin - Qebələnin faciəsi burada yüksək sənətkarlıqla qələmə alınıb. Bu monumental təsvirdə görükərimiz təessüf yox, hüznü nostalgiya - nisqil oyadandı, insani aysiq-sərvəxt olmağa çağırındı... Şərin bu şəkildə sona yetməsi də çox ibretlidir:

...Sözüm bu gün mat-mat
xib
mürgü döyen qaflədi:
susub dursan, Yer özü də
sabahı bir Qəbelədi!..

Şair varlığın mayasındaki sehri, gizlinci açmağa can atmasıyla sənət ustalığını göstərir. Bu sehri, gizlince min bir rəngli təbiətin təsvirile də baş vurmaq olar, hissiyyatın laylarına enmekle də. Zen filosofları bildirirdiler ki, dünyanın əsl mahiyyəti örtülüdür. Təfəkkür dünyani, dil (sözdə) təfəkkürü tam ehətə və ifadə etmir. Onda görün Sözlə Varlıq arasında nə böyük məsafə, uçurum var!.. Amma insanın dünyadərkinin - həm elmlə, həm bədii sənətle - yolu ayrı yerdən yox, mütləq bu məsafədən, bu uçurumdan keçir. Demək, varlığın mahiyyətini "cilovalyan" qoçaq və sərrast sözlə, o mahiyyəti açıqlayan ağıl şəmi ilə o zülmət uğurumundan adlamaq olar. Buna qadir olmayan tutarsız sözlə, keməndəsiz məntiqlə o uğurumun dibinə - boşluğa yuvarlanmaq olar...

Ömrümüzün hər ilində payız içindən keçirik. Payız hansı duyğularıyla xatirimizə köçür? Şairin təsvir etdiyi payız dərin psixoloji zənginliyə malik ovqatıyla göz önünə gelir. Şərədən bir çərçivə misranı belə ayırb nümunə getirmək olmur. Çünkü burada hər misra payızla lebələb dolğun yaşantının bir məqamıdır, bütövlükdən duyğu külçəsidir, tam bir dünayadıyunumuñun beliridir... Burada yada tənqidin özündən icad etdiyi "intellektual şer" və onun etrafındaki mübahisələr düşür... Bu mübahisələri bizim öz edəbi təcrübəmiz doğurmamışdı, bu mübahisələrin kökü kənardan gəlməmişdi, ona görə tezə də aradan çıxb getdi... Bizdə indi bu anlaysıdı doğrudan heç bir ciddi şer yolu gözə dəymir.

Əlkəber Salahzadənin, dolayısı ile də olsa, az-çox şəkildə bele bir istiqamətə şamil edilən ilk yaradıcılığı da bele bir çərçivəyə sığmadı, sonra isə büsbütün ona yad oldu. Çünkü bu çərçivədə, aydın məsələdir ki, hər hansı bir canlı sənət dərili və mahiyyət etibarı ile nəzəri iddia-

Dağ köklərinə söykəc

nın qurbanı olur. Amma "intellektual şer" əvəzinə poeziyada tarix boyu tərəqqiyi yol açan, qol-qanad veren güclü bir istiqamət olub: meditasiya hikməti ilə dolu şer yaradıcılığı yolu. Burada artıq "intellektual şer" in görə bilmədiyi çox zəngin cəhətlər var. Və bu yaradıcılıq yolu nəinki Şərq klassikasında, bilindiyi kimi, dünən şerində ən aparıcı yoldur, qələm çalannın şairliyini, yainki söz tacirliyini, şer sənətine öz duyğusunu getirdiini, yoxsa epoqonu olduğunu sübut eləyen yoldur...

Böyüklik

dünyanı görə bilməkdi:

yerini bilmək,

yolunu bilməkdi.

Dünyanı uzaqlardan, dərinlərdən, gələcəkdən-gedəcəkdən görməkdi.

Gedən yazı bir hənirdən,

ölən qışı bir ləçəkdən görməkdi.

Bir yarpaqdan dünyaya girməkdi...

...Hər işini bir ömurdə yetirmək,

bir baxmaqla dünyani götürməkdi...

Bu - dilimizin ən adı sözlərilə yaradılmış Böyüklik monumentidir. Yaradılmış

böyük-böyük ümmanlara can atan irmək kimi!.. Torpaqdan ayrıldıqca insan öz doğma Vətənində ecnəbiləşir, duyusuzlaşır, codlaşır və nəhayət, tamam mənəviyyatsızlaşır: beton, lift içinde sıxlıkan, çıxmərəbələr, teyyare içinde ayağı yerden üzülen göyər iddialı insanın aqibətini şair qabaqcadan duyar; -İnsanın "...vay onda ki, cœuryi də göye baxa, göyə çəkil!" Amma hələ bu yadlaşmanın müəyyən əlamətlərini bildiren tapıntılarla da kifayətlənmək olmaz. Çünkü bu - təkcə ayağı yerden üzülmə deyil, əzeli duyğu olan - təbiət dünyasına sevgidən məhrum olmadı ki, bütün müasir epoxanın bəlkə də bu ən böyük faciəsinin - kökdən ayrılmışın - mənəvi puçlaşmanın səbəblərini (başlıca səbəbsə - əsrin pragmatik insanların maddi dünya nemətliyə qapanıb cırlaşması, kütłəvi idealsızlaşmadır) sənət daha dərindən üzə çıxarmalıdır. Burada obyektiv elmi analizdən çox, sənətin tezis gücü - söz məlhəmi kara gelir...

Bu gün dünya şerinin sosial nüvəsini insan və Təbiət dünyasını müdafiə duygusu teşkil edir. Fikri həyəcana, təlatümə getirən cəxnaşmalı gerçəklilikdə, vurnuxma içindədir indi insanlıq. Bu təlaşlı dövrün mürəkkəbliyini, ziddiyyətlərinin səbəblərini anlamaq üçün poeziya bütün zəkəsi ilə tarıma çəkililər. Əsrin özü qədər gərgin poetik əsl-lub, dünya disharmoniyasının sarsıntılarını yaşayan gərili poetik şürə əmələ gəlib... İnsan oğlu tarix boyu ilahi siğnaقاq kimi baxlığı, havasından, günəşindən, yağışından bərəkət umduğu göyüayaq altına alıb. Göy qutusallığı tapdaq olmaqdadır texnosivilizasiya çağında!

...Səmada lağım atır,

yarğan şırırmı açır səsi!

Raket, peyk, teyyarə

çapır süretində.

Yer üstədə göye bax bir

- qalib ayaq altında!

Şair düşünür, düşündürür ki, nə üçün insan oğlu getdiyə öz istinadgahından, dayaq nöqtəsindən mehrum olur, dünyası qarışır, səksəkli hal alır. Bu istinadgahsızlığın doğurduğu faciəvi halətlər müasir poeziyamızın ən dolğun lirik əsərlərindən sayılışı "Səksəkli dünya" şerində qısa, kəskin söz sırası, şairin üslubuna xas olan təkrir qatları ilə açılır... Bu boyda dünyada insanın elə bir yeri qalmayıb ki, - bura mənim toxunulmazlığınıcağımdır - desin, özünü orada təhlükəsiz bilsin, cənəbi "...hər yerdən hədəfdi, hər yanda üzddədi adam!.."

...Doğrusu, bəlkə də bizim dövrəcən heç bir vaxt insan heyati ilə bu qədər saxtakarcasına oynanılmayıb, şər indiyəcən heç vaxt bu qədər aşkarca mələk döndərənək, odlu silahla yanaşı, "merhəməti" siyaset, tumarlı diplomatiya, qılaflı söz, zəhərli xeyirxahlıq silahı ilə yaraqlanmayıb, humanizm ve demokratiyanın özü Imperiyaçılıq əlində altandan altdan işini görən güclü vasitəyə çevriləyib, rahat yaşamaq istəyən bəşəriyyətin başı çox böyük hiyələrliklə ümumdünya miqyaslı qalmaqla qarışdırılmışdır, absurdə bükülməyib... Dərin təfəkkürlü poeziya sərsəm başların divanə hərisliyində bu qalmaqlılığının zatını görür: "...Bu başlar baş qaldırıb kürəmizə ba-



Rahid Ulusel
Felsəfə elmləri doktoru,
professor

şağısı bağışlar..." Bu sərsəm baş yiyələrinin gödən-kapital doymazlığını qroteksile açmaqdən ötrü əsl sənət üçün bircə misra da bəsdir: "Dağ var, sümürüb qurtarib..." Əger Sabirin kasibi bayram günü acıdan barmağının kirini (!) sorurdusa, əsrin yeyimci sürüşünü dağlar bele doyzdurmurla.. Əslində isə belə doymusluq yox, sakit, qalmaqlaşın həyat tarix boyu normal insan yaşayışının ölçüsü olub, ruhun ləngərini saxlayıb. Şairin bircə müdrik fikri bu vurnuxmaların əbəs olduğunu sübut eləmək üçün kifayət eder; Yer üzündə yaşayanların sayı artıqca, "yekələr" nəhaq yera yerlərinin dar olağandan əndişələnlər:

...Dünyaya gələnə dünya əl tutar,
dünyaya gələndən olmayıñ bezar.
Hamıya yer çatar;
doğulana beşik,
ölenə məzar...

Dünya və Azərbaycan poeziyasının klassiki İmadəddin Nəsimi bircə "atamınbabasıyəm" ifadəsiyle nəsil dövranının əbediliyi - yaradıcı-ilahi insanın ruhi ölməzliyi kimi misilsiz bir ideyanı irəli sürürdü. Büyük ustadın varisi olan şair isə xırda, cılız adəmin tiranlıq iddiasındakı paradoksu aşaq üçün gözənləməz, amma dəqiq bir ifadəni şərə getirir: "zalımtifil" (!) Adətən, niyyətini gizli ironiya ilə üzə çıxaran şair yazar:

Şeytanək şöhrət onu
ışlardır quldən betə...

Dilimizdə "şöhrət qulu" ifadəsi var. Amma şair naqis "personajının" yaşayış tərzini, "amalını" göstərmək üçün belə "süjetə" müraciət edir: artıq biz bu ecaib məxluqun cıyına minmiş şeytan-şöhrətin onu bərə dənə malına aldadə-alddada necə dərə-təpəyə çapdığını təsəvvür edirik... Bədəmelli ikiüzlünün xisələtini açmaq üçün də şair dəqiq cizgilər tapmışdır: "Bir əl üstdə ağır bir daş, // bir ayaq alta toz olur..." Millətin ağ günə çıxmamasına, inkişafa, tərəqqiye yetməsinə əngel törədənlər də "Aşıqsayağı" tazianəsinin zərbini alırlar: "Selləri böğmər dərə, // köpürəndə dönür küre. // Bir Kür suyu keçən yərə // barmaqı dürtmək nə üçün?"

Vətənin varlığını sinirlərən yaşayan, Vətənin ruhunu misralarda yaşadan Əlkəber Salahzadə şəri güclü tarix duyusuya hərəkət edir. Sözünü Əbədiyyətə doğru rişələndirir, böyüdürlər.. Onun Sözdündəki qüvvət və təpər, ideya monuməntallığı, enerji ilə dolu emosionallıq və poetizm, bax, bu tükənməz qaynaqdanı: - dağ köklərinə söykəc olmasından!

Azərbaycan Respublikası Prezidenti
yanında Kütləvi İnformasiya
Vasitələrinin inkişafına Dövlət
Dəstəyi Fonduñun maliyyəsi
əsasında hazırlanıb.